

[rann yax qonuluq prinsipin ml etmsi](#)

Trkiynin illrdir ki, Azrbaycan Respublikas xalq il qardalq iddias etmsin v "bir millt iki dvl" kimi demaqogik arlar vermsin baxmayaraq, Azrbaycan xalqnn zn suyu balayb ki, elektrik enerjisi .istehsal edrk z iqtisadi maraqlarna atsn



AranNews-in "Anac"-a istinadla verdiyi xbr gör, Azrbaycan Respublikasnn cnuv mntqlrind su qtl problemi &ouml;tn g&uuml;nldr dflrl bu .&ouml;lknin KV-lri vasitsil g&uuml;ndm glib

Tovuz rayonunun bir sra kndlrind aksiya v Lnkranda halinin bu hrin icra hakimiyytin srt etiraz d su qtlna g&ouml;r ba vermidir. Lakin bu su qtlnn v ?halinin etirazlarnn x&uuml;susil d Saatl, Sabirabad v mili rayonlarda sbbi n idi Azrbaycan Respublikas halisinin K&uuml;r kimi tand Kura &ccedil;ay v Araz &ccedil;ay bu &ouml;lknin iki sas &ccedil;aylardr. Balancen T&uuml;rkiynin rdhan yaltindn g&ouml;t&uuml;rn Kura &ccedil;ay Qafqaz dalarndan ke&ccedil;rk Azrbaycan Respublikasnn cnuv v orta d&uuml;znliklrini suvarr. Kura &ccedil;ay Araz &ccedil;ay il m&uuml;qayisd daha bol suya malikdir. Bu &ccedil;ay Araza birdikdn sonra yen K&uuml;r adlanr, Azrbaycan halisinin iqtisadi, knd tsrr&uuml;fat sahlrind, habel hyat modelinin formalamasnda .m&uuml;h&uuml;m rol oynayr

Ouml;tn g&uuml;nldr T&uuml;rkiy heyrtamiz bir addmla K&uuml;r&uuml;n& Azrbaycan smtin axn hissind suyun hcmini azaltd. T&uuml;rkiynin traf m&uuml;hit v me naziri Veysl rolu is K&uuml;r&uuml;n Qara dniz t&ouml;k&uuml;ln &Ccedil;oruh &ccedil;ayna axdlacan, nticd kin sahlrini suvaracaqlarn, elektrik enerjisi hasil edrk satacaqlarn v sellrin qarsn alacaqlarn .bildirdi

T&uuml;rkiynin Kura &ccedil;aynda &uuml;zrind apard ilr g&ouml;r, bu &ccedil;ayda suyun axn o qdr azalb ki, son vaxtlar Azrbaycan rsmilri xbrdarlq ediblrl ki, bu &ccedil;ayda suyun azalmas &uuml;z&uuml;ndn K&uuml;r&uuml;n Xzr dnizin t&ouml;k&uuml;msi vzin Xzrin or suyu K&uuml;r axr v bu &ouml;lkd .thl&uuml;kli s&uuml;ni oranlqlar yaradr

T&uuml;rkiynin Azrbaycan Respublikas halisinin su haqqn qsb etmkd he&ccedil; n il saslandrla bilmyn hrkti il eyni zamanda bu &ouml;lkl medialar digr bir xbr d yaydrlar. Lakin Baknn rana qar qrzli siyastlri &uuml;z&uuml;ndn bu .xbr el d diqqti clb etmdi

Xbr bu idi ki, Saatl, Sabirabad v milinin su tminat K&uuml;r v Araz &ccedil;aylar &uuml;zrind yerln nasos stansiyalar vasitsil hyata ke&ccedil;irilir. Yaranm &ccedil;tinliklr nwr alnaraq, ran slam Respublikasnn mkdalq v razl il birg .istismar olunan Araz su anbarndan buraxlan suyun hcmi artrlb

Bu arada media mkdalar v slahiyytli orqanlarn hmiyyt vermdiyyi iki :m&uuml;h&uuml;m msl diqqti &ccedil;kir

Birincisi odur ki, T&uuml;rkiynin Azrbaycan xalqnn &uuml;z&uuml;n suyu balamas el bir raitd ba tutur ki, bu &ouml;lkl illrdir Azrbaycan Respublikas xalq il qardalq iddias etmk v "bir millt iki d&ouml;vlt&rdquo; kimi demaqogik &uuml;arlar vermk kimi planlarla ran leyhin informasiya m&uuml;haribsini idar edir, amma elektrik enerjisi istehsal edrk &ouml;z iqtisadi maraqlarna &ccedil;atmaq &uuml;&ccedil;&uuml;n suyu bu &ouml;lknin halisinin .&uuml;z&uuml;n balayr

kinci msl budur ki, T&uuml;rkiynin qeyri-insani hrkti qarsnda millt&ccedil;i medialarn passiv hrkti v s&uuml;kutudur. Tsvv&uuml;r edin ki, gr bu msl ksin olsayd v ran Araz &ccedil;aynda Azrbaycan Respublikasnn su payn kssydi v bunun vzin T&uuml;rkiy Azrbaycan xalqnn fryadna yetsydi, bu medialar hans ajotaj yaradardlar v T&uuml;rkiyni Azrbaycan xalqnn xilaskar adlandrardlar. Amma bug&uuml;n T&uuml;rkiynin qeyri-insani hrktini v onun qarsnda rann yax qonuluq prinsiplrin riayt etmsini &ccedil;ox asanlqla g&ouml;rmmzliy vururlar ki, bir m&uuml;dtdn sonra tzdn sensasiya yaradaraq onu rana qar .txribat&ccedil;lq &uuml;&ccedil;&uuml;n llrind dstav&uuml;z etsinlr